



İSLAM QƏRİBLİ
filologiya elmləri doktoru, professor

MƏHƏMMƏD HADİNİN ƏSƏRLƏRİ “AZƏRBAYCAN” QƏZETİNDƏ

Azərbaycan Xalq Cümhuriyyətinin (28 may 1918-ci il – 28 aprel 1920-ci il) tarixi zərurət ucbatından bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı “Azərbaycan” qəzeti də Gəncədə nəşrə başlamış, paytaxt Bakıya köçürünləndən sonra isə fəaliyyətini Bakıda davam etdirmişdir. Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin müştərək redaktorluğu ilə çıxan qəzeti ilk nömrəsi (Ş.Rüstəmbəyli, həm də qəzeti rus variantının redaktoru idi) 1918-ci ilin sentyabr ayının 15-də işıq üzü görmüş və qəzet dörd nömrəsi Gəncədə, qalan nömrələri Bakıda çıxmaqla 1920-ci ilin 27 aprelinə, XI Qızıl Ordunun Bakını işğal edib demokratik hakimiyyəti qəsb etməsinə qədər davamlı şəkildə nəşr olunmuşdur. C.Hacıbəylinin Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində 1919-cu ilin yanvarında Paris sülh konfransında iştirakı ilə bağlı olaraq

sonrakı dövrdə qəzet Üzeyir bəy Hacıbəylinin, bir neçə nömrəsi isə Xəlil İbrahimin redaktorluğu ilə çıxmışdır.

Azərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam edən dırnaqarası himayədarlığından qurtularaq öz müstəqilliyini elan etməsini sevinc və böyük ümidiylə qarşılıyan M.Hadi “Azərbaycan” qəzeticinin səhifələrində həm odlu-əlavolu şeirləri, həm də kəsərli publisistik yazıları ilə çəxış etmiş, duyğu və düşüncələrini mütəfəkkiranə tərzdə oxucuları ilə bölüşmüşdür. İdealına, yəni millətə xidmət amalına yaradıcılığının əvvəlindən sonuna qədər sadiq qalan M. Hadinin bu qəzətdə çıxan ilk əsəri 15 sentyabr 1918-ci ili tarixli birinci nömrədə çap olunan “Türkün nəğməsi”, son əsəri isə 2 may 1919-cu ildə, 170-ci nömrədə dərc olunan “Kor soqqur” şeiridir.

M.Hadinin oxuculara hər bəndin sonunda nəqarət kimi təkrarlanan:

**Türkün tökülən qanlarıbihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu
qan həpsi hədərmi? -**

müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan “Türkün nəğməsi” şeiri həcməc cəmi on doqquz misradan ibarət olsa da, şair bu on doqquz misraya böyük bir kitabə siğacaq mənanı sıçıdırmağa müvəffəq olmuşdur (Şeirin birinci bəndinin səkkiz, ikinci bəndinin doqquz misra kimi verilməsi redaksiya xətası da ola bilər. Bizcə, birinci bənd də doqquz misradan ibarət olmuş, çap prosesində mexaniki olaraq misraların biri unudulmuşdur. Şeirin avtoqrafi əldə olunmadığından hansı misranın düşməsini qəqiqləşdirmək mümkün deyil- İ. Q.).

Birinci Dünya Müharibəsinin iştirakçısı olan və dağıdıcı, bəşəriyyətə fəlakətlər gətirən müharibəni dönə-dönə lənətləyən, müharibənin onda oyatdığı təəssürat barədə romantik poeziyanın şah əsərlərindən biri hesab edilən “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasını yazan şair bu əsərində müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının dağılmışının birbaşa cahan savaşı və Rusyanın bu müharibədə uduzması ilə bağlı olduğu qənaətində olan müəllif ələ düşmüş fürsətdən bəhrələnərək illər boyu arzusunda olduğu, uğrunda can və qan verdiyi azadlığını elan etmiş milləti qazandığı hürriyyəti qorumaq üçün birliyə və tarixin dərslərindən ibrət götürməyə çağırır. M. Hadi qürur və cəsarətlə bəyan edir ki, türk qövmünün dörd ildə müharibə meydanlarında axıtdığı qan və verdiyi can öz məfkurəsi, istiqlahı uğrunda olmuşdur və bunlar nə hədər gedər, nə də unudular. Zəfərini qan ilə qazanan türk milləti nə dəhşət, od püskürən dövlətlərin hədə-qorxularından, nə də “dəsti-əcəldən”, ölüm və məhv olmaq təhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən tərsinə çevrilsə belə:

**Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək misli-əməldən.**

Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da “xuni-şəhidan” və “himməti-türkan” ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şairin qəti inamına görə başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq (M. Hadidə “Yüksək yaşamaq istər isən

cümlə miləldən-İ. Q.) qazandığı azadlığı qorumağı da bacarmalıdır.

M.Hadinin qəzətdə çap olunan ikinci şeiri “Zəfəri-nəhayiyə doğru” əsəridir. “İlə” rədifi on bir beytlik bu şeir 5 oktyabr 1918-ci ildə Bakıda yazılmış, qəzətin yeddinci nömrəsində “Əbdülsəlimzadə Məhəmməd Hadi” imzası ilə dərc olunmuşdur “Türkün nəğməsi” şeirində olduğu kimi, bu əsərdə də əsas ideya türk millətinə olan böyük sevgi və qazanılmış istiqlaliyyətin qorunması arzusudur. “Orduzu zəif, uğrunda can verməyi özünə şərəf hesab edən əsgəri olmayan dövlətin məhvi labüddür”,- ideyası ilə çıxış edən şair yazar:

**Əsgər olmaq bir şərəfdir türk üçün,
islam üçün,
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.
Ən işiq bir ömür istərsək günəş altında biz,
Durmalı ədaya qarşı qeyrəti-rəxşan ilə.**

Milli ordunun əsgərlərinə öyünd-nəsihət, çağırış kimi düşünülən şeirdə Azərbaycan əsgərini türkün tarixi şöhrətindən dərs almağa çağırın şair qeyd edir ki, türk oğlu əlindəki qılınc və ürəyindəki imanın gücü ilə daima öz namusunu hifz etmiş, silah və sürsatca ondan qat-qat güclü olan düşməndən qorxaraq döyüş meydanını tərk etməmiş, şəhid olmayı kılə kimi yaşmaqdan üstün tutmuşdur.

Qızetin 9, 11 oktyabr 1818-ci il tarixli 10, 12-ci nömrələrində çıxan “Aydınlıq bir gecədə təfəkkür dəqiqlirləri” şeirində müəllifin xəyalında canlandırdığı səmavi, “rəngin”, “zəngin”, “fəyyaz” bir aləmlə real həyatda, yer üzərində baş vermiş və baş verməkdə olan olayların qarşı-qarşıya qoyulması ilə üz-üzə qalırıq. Şairin xəyalında yaratdığı aləm nə qədər gözəl və cazibədarsa, real həyatda gördükleri bir o qədər cansızıcıdır. “Göy parlaq ikən torpağın övladı qaranlıq” və “bəşərin gözləri ağlar” olan bu aləmlərin müqayisəsində şair belə bir qənaətə gəlir ki, dünya yavaş-yavaş gözəlləşməyə doğru getməkdədir və elə bir zaman yetişib ki, yaxşılıqlar yamanlığa, xeyir şərə qalib gəlməkdədir. Gələcəyin parlaq olacağını gözəl bir qadın obrazında nəzərində canladırıan şair yazar:

**Gördüm duruyor bir qadın ənzarı füsünbar,
Bir hakiməyi-qəlb idi ol hüsni-müsəxxir,**

**Pək cazibəli gözlərə malikdi o rüxsar.
Zülfü-siyəhi bəxtimi tənzir ediyordu,
Şəmsi-rüxü də atiyi-millət kimi nəvvər.
Nəvvər idi, taban idi, rəxşan idi ruyu,
Bir heykəli-amal idi, guya ki, o didar.**

“Həyati-hazırəmizin ilhamları” şeirində (19 noyabr 1918-ci il, № 44) M.Hadi müharibənin özünü yox, onun ictimai həyata gətirdiyi süstlüyü, mənəvi böhranı, ümumbəşəri kədər və faciəni təsvir edir. Lakin indi artıq vəziyyət bütütün dəyişib: gələcəyə ümid dolu gözlərlə baxan M.Hadinin nəzərində bütün kainat başdan-başa matəm kölgəsinə bürünüb və kölgə insanların simasını da zülmətə qərq eləyib. Həyat, mühit soyuq məzəri xatırladır. Hər yerə, hamiya qəm- kədər hakim kəsilib. “Əgyar həzin, yar həzin”dir. Hal- indiki zaman qəmə aludədir. Bəs ati (gələcək) necədir? Şairin nəzərində gələcəyin də aqibəti dumanlıdır:

**Başdan- başa bir kölgə
bürünmüş kimi aləm,
Üzlərdə nümayan oluyor sayeyi- matəm.
Bir məqbəri-barid kimi durmuş bu mühitat,
Əhvali-həyatiyyə bunu eyləyir isbat.
Əgyar həzin, yar həzin, hal qəmavər,
Hər yerdə görünməkdə qəmaludə nəzərlər.
Bir parlaq olan atiyə mətufdur ənzar,
Ati isə ərz eyləmir arayışı- əflak,
Həp qanlar içində yenə də xaki-siyəhnak.**

Şeirin ümumi ahəng və ruhundan göründüyü kimi, artıq M.Hadi poeziyasına bir kədər və ümidsizlik hakim kəsilməkdədir. Bu ümidsizlik həm şairin şəxsi vəziyyəti və aldanişlarından, həm də yaşadığı günlərin ümumi ab-havasından irəli gəldi.

Şairin “Ədəbi sütunlar” rubrikası altında “Azərbaycan” qəzetində dərc etdirdiyi “Qürbət ellərdə yadi-vətən: Karpatda ikən” əsəri 1916-ci ildə Ensteri şəhərində yazılsa da, müəllif onu yalnız Bakıya qayıdanınan sonra çap etdirə bilmışdır. Son dərəcə güclü lirizmə malik olan üç hissəlik bu şeir qəzeti 1918-ci il nömrələrində dərc olunmuşdur (№ 45, 47, 55). Qürbətdə vətən həsrəti ilə yazılmış bu şeirdə Qafqaz və onun gözəllilikləri xatırlanır və şairin vətənə dönmək arzuları əsərin əsas leytmotivini təşkil edir.

M.Hadinin “Azərbaycan” qəzetində çıxan əsərlərindən biri də on iki beytlik “Məhtabi-şita”

seiridir (№ 50). “Karpat xatirələrindən” silsiləsindən olan bu şeirdə şair bir qış gecəsində dağın üstündən boylanan Ayın ərzi işıqlandırmasını tərənnüm edir. Ən maraqlı cəhət budur ki, müəllif bu əsərində türk aləmini yixılmaz dağa bənzədir, parlaq ayı isə türk dünyasının gələcək azadlığı kimi mənalandırır və yazır:

**Mahə baxıb dururkən gəldi şu söz dodağa,
Türk aləmi yixılmaz, bənzər, dedim, bu dağa.
Bir gün qaçar qaranlıq, millət hilahı parlar,
Fatehlərin, Səlimin nuri-cəlalı parlar.
Şərqi yerində parlar mahi-zəfərnüümamız,
Bir gün görər hilahı müzlim olan səmamız.
Bir gün gəlir şu yurda bir zümreyi-rəhamız,
Azad olur, əminəm, bu ərzi-pürbəhamız.
Azadə bir həyata məzhər olur bu millət,
Əlbət, ölür əsarət, əlbət, ölür bu zillət(N 50).**

M.Hadinin “Azərbaycan” qəzetində dərc olunan “Şühədayı-hürriyətimizin ərvahına it-haf” (№147), “Məfkureyi-aliyəmiz” (№149, 150), “Əsgərlərimizə, könüllülərimizə” (№163, 164) şeirləri birbaşa Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuşdur.

Azərbaycanın istiqlalı uğrunda canından keçənlərin ruhuna ithaf olunmuş səkkiz beytlik birinci şeirində M.Hadi qeyd edir ki, sizin məzəriniz qara torpaq deyil, millətin qəlbidir. Sizin sayənizdə istiqbalını qazanan millət heç vaxt sizi unutmayacaq. Siz cismən yoxluğa, ruhən əbədiyyətə qoşulmusunuz. Şair bildirir ki:

**Müəbbədən diridir namınız bu dünyada,
Sizin də ruhunuz uçsun behişt-i-əlada.
Çəkildiniz əbədi xüldzari-Rəhmanə,
Behişt-i-rəhmətə, yəni diyarı-rəxşanə.
O xununuzla açıldı baharı-hürriyət,
Sizin də yurdunuz olsun behişt-i-ülviyyət.**

Milli hökuməti tərənnüm edən iki hissəli “Məfkurəyi-aliyəmiz” şeirinin on beş beytlik birinci bölümü 1919-cu il aprel ayının 2-də, səkkiz beytlik ikinci bölümü isə aprelin 3-də yazılmışdır. Birinci bölümün beşinci beytindən sonra nöqtələr qoyulmuş və hansı səbəbdənsə şeirin bir beysi qəzətdə verilməmişdir. İkinci bölümün dördüncü:

**Çıxsın dilərsə qarşımıza həp məzarımız,
Qorxmaz məzardan bu dili-əzmkarımız,-**

beytinə müəllif türk şairi Əbdülhəqq Hamidin “Öylə bir əzm ilə çıxdım ki, yola, Qarşımı çıxsa məzarım, dönəməm” misralarını izah kimi vermişdir.

“Ey türk dövləti, eşa bəxti-növcavan”, - deyə milli hökuməti vəsf edən M.Hadi inanır ki, cəmi on bir aylıq yaşı olan bu dövlətin gələcəyi parlaq olacaq və bu dövlətin varlığı türk dünyasında intibah günəşinin doğması ilə nəticələnəcək. Millətin əldə etdiyi azadlığı qanı və canı bahasına da olsa, qoruyacağına inan M.Hadi şeirini bu misralarla tamamlayır:

**Vicdani-millətə yazılıbdır bu ayəmiz,
Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz.
Məqsudə doğru qoşmali bixovf, bilməli,
Yıxmaq gərək təriqi tutan hər bir əngəli.
Zail olursa hail olanlar təriqdən,
Eylər şitab məqsudə hər zadəyi-vətən.**

M.Hadinin bir gün fasılə ilə qəzətdə “Əsgərlərimizə-könüllülərimizə” adlı iki şeiri dərc olunmuşdur. “Millətin namusu sizdən çox sücaət gözləyir”- misrası ilə başlanan doqquz beytlik birinci şeirdə millətin özgürlüyünün onun ordu-sundan, əsgərindən asılı olduğunu bildirən şair yazır:

**Hifz üçün əgyar əlindən dilbəri-hürriyyəti,
Müstəqil olmuş vətən əzmü
mətanət gözləyir.
..Millətin heysiyyətin yüksəldin,
ey qeyrətvəran,
Millətim sizdən böyük şanü şərafət gözləyir.**

Namiq Kamalın “Arş irəli, arş bizimdir fəlah, Arş, igidlər, vətən imdadına!” misralarının epiqraf kimi verildiyi doqquz bəndlik və hər bəndin sonunda:

**Amalımıza doğru şitaban olalım gəl,
Millətlə vətən rahinə qurban olalım gəl,-**

beyti nəqarət kimi təkrarlanan ikinci şeir əsgər marşı kimi yazılmışdır. Bu şeirdə də əvvəlki şeirdə olduğu kimi əsgərə, onun vətən qarşı-sındakı xidmətlərinə yüksək qiymət verən şair səkkizinci bənddə yazır:

Millət yaşamaz yurdunu

**zəbt eyləsə düşmən,
Gəldikdə xəzan fəslə sənər rövnəqi-gülşən,
İstərsək əgər yurdumuz olsun da işıq, şən,
Göstərməliyiz düşmənə bir cürəti-rövşən,
Qurbani-vətən olmalı bir can ilə bir tən,
Ən ülvə səadət: - Vətən olsun mənə mədfən:
Amalımıza doğru şitaban olalım gəl,
Millətlə vətən rahinə qurban olalım gəl!**

M.Hadinin “Azərbaycan” qəzetində dərc olunan daha iki şeiri var ki, bunlardan biri “Baharin ilhamları və ictimai rəmzlər” (№ 152, 155), digəri isə “Kor soqqur” adlanır (№ 170). Birinci şeir mövzu və ideyaca “Məfkurəyi-aliyəmiz” şeirini xatırladır. Eyni zamanda bu şeirdə qadın azadlığı məsələsinə də diqqət yetirilir və şair inanır ki, müstəqilliyini qazanan gənc Azərbaycan dövləti “canlı ikən örtü içində dəfn olunan” qadınlara da azadlıq verəcək, qadınlardan millətin və dövlətin tərəqqisine öz töhfələrini bəxş edəcəklər.

“Kor soqqur” şeiri isə M. Hadinin “Bəsirət” qəzetiində çap etdirdiyi “Bədbəxt kor çocuq” şeirinin bir növ genişləndirilmiş variantı təsiri bağışlayır.

* * *

M.Hadi “Azərbaycan” qəzətində poetik əsərlərlə yanaşı, məqalələr də çap etdirmişdir. Müəllifin qəzətdə dərc olunmuş ilk məqaləsi “İki simayı-siyasının müharibə haqqındaki mütaaliələri münasibətilə” əsəridir (20 oktyabr 1918-ci il, № 17). Təkcə hərb meydanlarında deyil, öz vətənində olduğu vaxtda da müharibənin qorxunc səhnələri Hadini bir an belə tərk etməmiş, müharibə mövzusu üsyankar və mütəfəkkir şairin ənənəvi mövzularından biri olmuş, bu mövzdə yazdığı əsərlərinin əsas ideya istiqamətini isə kəskin ifşaçılıq pafosu təşkil etmişdir.

Yalnız müharibə qurtarandan, daha doğrusu, Rusiya müharibədən çıxdıqdan sonra Bakıya qayıdan şair cahan müharibəsinin hələ də davam etdiyini görəndə bir qədər də sarsılır və ürəyi yana-yana müharibənin qurtarmaq əvəzinə dəha da qızışdığını belə təsvir edir: “Həyatımızın üfüqlərində təraküm etmiş olan buludların, o qaranlıq və kəsif səhabələrin yavaş-yavaş dağlımları şöylə dursun, sanki gündən-günə, dəqiqədən-dəqiqəyə bir qat daha peydayi-zülmə

və təştidə-təkasüf etməklə gələcək həyatımıza bir sətri-zülmət və mübhəmiyyət yürüyorlar, hüryorlar. Divəndəm və cəhənnəmnümayan top-ların ağızlarından çıxan rədlər, bərqlər, ölüm yaranan atəşlər, cəhənnəmlər hala da afaqi-müqəddərati-miləldə müəndanə bir surətdə peydayı-təkasüf edən şu buludların dağılmadıqlarını yenə də cəhənnəmi bir bəlağət və təlaqətlə elan edib duruyorlar”(№ 17).

Əlli bir aydan artıq davam etməkdə olan mühəribənin nə vaxt qurtaracağı hələ də şübhəlidir və mühəribədə kimin qalib gələcəyi də məlum deyil. M.Hadi İngiltərənin dənizdə qərq olmuş hərb naziri Kuçnırın və almanların sərkərdəsi feldmarşal Qindenbruqun mühəribə başlanmazdan öncə jurnalistlərin: “Mühəribədə kim qalib gələcək?”- sualına verdikləri cavabı oxucuların nəzərinə çatdırmaqla belə bir fikrə haqq qazandırır: “Mətanəti-qəlbiyəyə malik olmayan, ürvə və əsabı zəif olan bir millətin bu hərbi-hayılədə məğlub olacağı bütün-bütünə şübhədən varəstə bir həqiqətdir” (№17). Oxucuların nəzərinə “Türklərin ədibi-əzəmi Namiq Kamal bəy”in “Gözəlliklə çirkinlik qarşı-qarşıya duracaq olurlarsa, gözəllik zəfəryab olur. Təbiət ilahi xətvələrlə daima irəliyə doğru gediyor, daima gözəlliyyə meyl ediyor”- sözlərini çatdırıran müəllif davam etməkdə olan mühəribənin bəşəriyyətə fəlakətdən savayı bir şey gətirmədiyini bildirməklə yanaşı, onu da qeyd etməyi unutmur ki, imperialist dövlətlərin bir-birinin canına qənim kəsildiyi, Rusyanın öz hayında olduğu indiki məqamdan azərbaycanlılar bacarıqla istifadə etməli, müstəmləkə boyunduruğundan birdəfəlik xilas olmalıdırlar.

M.Hadinin “Zərbəyi-inqilab” adlı məqaləsi (22 oktyabr 1918-ci il, №19) oxucuları ayıltmaq, zəmanənin gedişinə diqqətlə baxıb həyat həqiqətlərindən ibrət götürmək niyyətini həməşrlərinə aşılamaq istəyi ilə qələmə alınmışdır. “..Ülvi nəgmələr, ilahi təranələr, məlakut səslərlə xabnişini-qəflətdən ayılmayanları” “əlli bir aydan bəri davam edən beynəlmiləl mühəribədən və onun təbii nəticələri bulunan inqilab zərbələri, ixtilal atəşləri”ndən ibrət götürməyə çağırın ədib qövmünə müraciətlə yazır: “Gözlərini açınlardan da şu yaşıdları toprağa, bilməsə, yaşıdları müddətdəcə beşikləri, oldukləri zamanda məzarları olacaq bu fəyyaz, məhsulidar Qafqaziyani, bu rəngin və zəngin olan əraziyi-


zisərvəti düşməndən xilas edərək mədəniyyət və ümranına çalışınlar. Bilməyənlər var isə, bilsinlər, öyrənsinlər ki, Qafqaziya pək çox sərvətdar bir vətəni-müqəddəsdir. Fəqət heyhat ki, kisəyi-idrakımız boş, əfkərimiz yoxsuldur. Pək çox sərvəti-təbiyyəyə, məadini-bakırəyə malik olan Qafqaziyadan behəqq istifadə edə bilmək üçün kisəyi-idrakımızı mərifət sərvəti ilə, fənn sərmayəsi ilə doldurmaliyiz.

Nəsihət kövsərləri bizi ayıltmadısa, barı içində qovrulduğumuz müsibət atəşləri, inqilab zərbələri bizi bidar və hüşyar etsin” (№ 19).

“Abbas Səhhətin üfüli-əbədisi” məqaləsi (18 noyabr 1918-ci il, №43) A. Səhhətin Gəncə şəhərində ölümü münasibəti ilə qələmə alınmışdır. Büyük vətəndaşlıq və qədirbilənlilik hissi ilə yazılmış bu məqalədə dostu və həmkarının ölümündən dərin sarsıntı keçirən M.Hadini ən çox düşündürən isə, heç şübhəsiz, A.Səhhətin əsərlərinin taleyi məsələsidir ki, müəllif bu düşüncələrini aşağıdakı cümlələrlə oxucuların diqqətinə çatdırır: “Səhhət öldü. Fəqət əsl düşünüləcək şurasıdır ki, şairi-mütəffəyatın qeyri-mətbü olan mətrukati-qələmiyyəsi nasıl oldu? Yoxsa Şirvan faciəyi-əziməsində yanıb-yaxılan sərvətlər kimi Səhhətin də asari-qələmiyyəsi sərvəti-fikriyyəsi ehraq olub getdimi? Məncə, şayani-əndişə burasıdır. Dün-yamız hali-asayışa övdət etdikdən sonra, ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir”(№ 43).

“Yaşamağa layiq olanlar yaşaya biləcəkdir. İştə qanuni-təbiət boyıldır. Öylə isə yaşamağa layiq kəsb etmək istəyən bizlər bu haldan təzyidi-ümid etməliyiz, edə bilməliyiz. Vlatisova hökuməti-həyatıyyə və ictimaiyyəsindən qafil olmayılmış. Yəs ruhun ölümü, ümid isə ruhun həyatıdır. Siyasəti-milliyə nə simada görülürsə-görünsün, ancəq millətimizdəki çöhrəyi-ümid yəsdar olmamalıdır” fikirlərinin özündə yer aldığı “Ümid ilə yaşayın!” məqaləsi (25 noyabr 1918-ci il, №49) də davam etməkdə olan mühəribənin təsiri ilə yazılmış və burada insanlar həyatdan əllərini üzənməyə çağırılmışdır.

M.Hadinin “Azərbaycan” qəzeti ilə əlaqələri yuxarıda qeyd etdiyimiz şəkildə 1919-cu ilin may ayına, şairin Bakını tərk etməsinə qədər davam etmiş, ədib qəzetdən bir tribuna kimi istifadə edərək duyğu və düşüncələrini oxucularla böülüşmiş, qəzet də səxavətlə səhifələrində onun yazılarına yer ayırmışdı.



“Ulduz”un Baş redaktoru Qulu Ağsəsin jurnalın növbəti nömrəsinin Məhəmməd Hadiyə həsr etmək təşəbbüsünü və bu mühüm və məsuliyyətli işdə əməkdaşlıq təklifini məmənuniyyət hissi ilə qarşıladım. Bu sahə ilə məşğul olan qələm sahiblərinin eksəriyyəti ilə əlaqə saxladım, məktub ünvanladım və niyyətimizi bildirdim.

Hörmətli Vilayət müəllim!

Prof. Əziz Mirəhmədov haqqında “525-ci qəzet”dəki maraqlı, təsirli və qədirbilənliliklə qələmə alığınız yazınızı birnəfəsə oxudum. Qələminizə və qəlbinizə 40 dəfə MAŞALLAH! Yazı haqqında çox zəngin təəssürat yarandı. Eyni zamanda bir ideya üçün də zəmin oldu. YB “Ulduz”un bir nömrəsini Hadiyə həsr etməyi nəzərdə tutub və həmin nömrənin materiallarını hazırlamağı mənə təklif edib. Artıq işlər yekunlaşmaq üzrədir və təbii ki, materiallarda Ə. Mirəhmədovun tədqiqatlarına da istinad edilib. Sizin yazdıqlarınız çox dəyərli xatırə və mənbədir. Məsləhətdirsə:

– ya Sizin yazının Hadiyə aid hissəsini dərc edək;

– yaxud həmin məqamları saxlamaqla jurnal üçün bir yazı hazırlayasınız.

Şəxsən mən ikinci vatiantı çox arzulardım, əgər vaxt buna imkan verirsə.

Sağ olun.
Hörmətlə,
AbidTahirli.

P.S. Fevralın 20-dək vaxtimız var

Bu məktubun üstündən bir neçə gün keçmişdi ki, prof. Vilayət Quliyevdən məktub gəldi.

Abid, salam. Xoş və səmimi sözlərinə görə minnətdaram. Doğrusu, indi işlər həddən artıq çoxdur. Əgər ayın 19-na qədər məndən bir xəbər olmasa, bu yazışdan istifadə edərsiniz..

Hörmətlə, Vilayət.

Türkiyə - tanınmış tədqiqatçılar Əli Yavuz Akpinar, Ömrə Özcan və Mehdi Gəncəliyə aşağıdakı məzmunda məktub ünvanladım.

Sizi ürəkdən salamlayır, ən xoş arzularımı bildirir və ümid edirəm ki, işləriniz qaydasındadır.

Məhəmməd Hadi ilə bağlı bizim Yazıçılar Birliyinin "Ulduz" jurnalının xüsusi buraxılışının nəşri nəzərdə tutulmuşdur. Bununla əlaqədar tənmiş tədqiqatçı kimi Sizə müraciət edirik:

1. Hadi ilə bağlı bizə yeni məqalə yaza bilərsinizmi? Həcmədə məhdudiyyət yoxdur. Könül istər ki, Hadinin Türkiyə həyatı və yaradıcılığı daha geniş işqlandırılsın.

2. Türkiyədə bu mövzuda daha kim, yaxud kimlər sanballı elmi məqalə yaza bilər?

3. Hadinin Türkiyə həyatı ilə ilgili fotolarını haradan tapmaq olar?

4. Hadinin Türkiyə həyatı ilə ilgili bəlgələri, xatirələri və s. tapmaq mümkünürmü və necə?

5. Bu mövzuya dair başqa tövsiyə, rəy və təklifləriniz olarsa, lütfən bildirin.

Hörmətlə,
Abid Tahirli.

Çox keçmədi ki, məktubuma cavablar gəldi.
Maraqlı olacağınızı nəzərə alıb məktubları olduğu kimi oxucuların diqqətinə çatdırıram. İlk məktub prof. Əli Yavuz Akpinardan gəldi.

"Muhterem Abid Bey! Selamlar, sevgiler!

Azizim, Türkiye'de son olarak Hadi üzerine en geniş araştırmayı İstanbul'da Marmara Üniversitesinden Mehdi Genceli yaptı (Aslen Azerbaycanlı . Sanırım, tanıyorsunuzdur).

Mehdi'den yazı istemenizi tavsiye ederim. Zamanında Selim Refik Refioğlu da Hadi'nin Türkiye matbuatındaki şiirleri-yazları hakkında ilk makaleyi yazmıştı. Lazımsa, gönderebilirim.

Bana gelince, size yazı göndermeyi çok isterdim, ama, maalesef, Hadi hakkında özel bir hazırlığım yok, bir şey yazmak için de epeyce zaman ayırmam lazımdır. Şu anda, maalesef, vakit ayırmam imkansız, bitirmem gereken önemli araştırmalar var elimde ve bunları belirli zamanda tamamlamam gerek. Kusura bakma.

Hadi hakkında Türkiye'de araştırma yapan, makale yazabilecek kimseyi şimdi hatırlamıyorum.

Sağlık ve mutluluk dileklerimle.

Yavuz Akpinar
Ege Üniversitesi

Edebiyat Fakültesi
Emekli Öğretim Üyesi

23 ocaq 2020".

Daha sonra Azərbaycan mədəniyyətinin vurğunu və fədakar araşdırmaçısı Ömer bəyin cavabı gəldi.

Abid Bey, Nasılsınız? Size geç cevap verdim.Bir hafta kadar Ankara dışında oldum.Bu arada bilgisayarım bozuktu.Şimdi yazma fırsatı oldu.Mehmet Hadi hakkında Türkiye'de fazla kaynak yoktur. O sebeple benimde yazı için elimde malzeme bulunmuyor.Uzülerek size tavsiye edeceğim bir kaynak yok.Sadece Azerbaycanlı bir delikanlığının doktora tezi var.Onun da kalitesi tartışılır.Buraya gelen Azerbaycanlı öğrenciler o dönemin gazete ve dergilerini tarayıp araştırma yapmalılar.Ama o da zor bir iş.Sabır ve dikkat,eski yazıyı okuyacak bilgi gerek.Bu zor işe talip olanlar ise sınırlı.Bakalım gelecek neler gösterecek.Selam ve başarı dileklerimle. Ömer Özcan

02.02. 2020

Üçüncü məktub Mərmərə Ünuversiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos.dr. Mehdi Gəncəlidəndir.

Salam, değerli hocam. Ekte Hədi kitabımızın pdf şəkli var. Azerbaycan diline tercüme edilmiş olanı tapa bilmedi, maalesef. Bir məqale daha göndereceyem.

Çox teşekkür edirem.

Mehdi Gəncəli

Növbəti məktub yenə Mərmərə Ünuversiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini dos.dr. Mehdi Gəncəlidəndir.

Bir daha salamlar, sevgiler, sayın hocam. Bu yazıyı Azerbaycan dilinde yazmağa çalışdım. Ne qeder müvəffeq oldum, bilmirem. Sizin usta əllerinize terk edirem. Her cür redakte etmə haqqına sahibsiniz. Size etimadım sonsuzdur.

Mehdi Gəncəli.